

1. Dövlət peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustası vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər?

İxtisas fənn müəllimi vakansiyasına müraciət etdikləri ixtisas istiqaməti üzrə orta ixtisas və ya ali təhsilə malik şəxslər iştirak edə bilərlər.

İstehsalat təlimi ustası vakansiyasına müraciət etdikləri ixtisas istiqaməti üzrə orta ixtisas və ya ali təhsilə, və ya ümumi orta təhsilə və sahə üzrə 3 ildən az olmayan əmək stajı malik şəxslər iştirak edə bilərlər.

2. Müəllim və istehsalat təlimi ustası vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?

Müəllim və istehsalat təlimi ustası vakansiyalarına işə qəbulu dörd mərhələdən ibarət müsabiqə yolu ilə keçirilir: elektron ərizələrin qəbulu və ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi

3. Müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 pasportu tələb ediləcəkm?

Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək. Koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısının alınması, eyni zamanda özümüzün və digər vətəndaşların sağlamlığının təmin edilməsi məqsədilə namizədlərin virus əleyhinə peyvənd olunması tövsiyə edilir.

4. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu necə müəyyənləşdirilir?

Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu Peşə Təhsili üzrə Dövlət Agentliyinin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən namizədlərin elektron ərizələri təsdiq edilir.

5. Müsabiqənin test imtahanı mərhələsi necə təşkil olunacaq?

Müsabiqənin test imtahanı mərhələsi müraciətlərin sayına əsasən Bakı şəhərində yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində xüsusi karantin rejimi tələblərinə uyğun olaraq qüvvədə olan sanitariya-epidemioloji tələblər nəzərə alınacaq, sosial məsafə və temperatur yoxlaması həyata keçiriləcəkdir. COVID 19 simptomları müşahidə edilən namizədlər (yüksək hərarət və s.) imtahana buraxılmayacaqlar.

6. Test imtahanı mərhələsində namizədlərə hansı bölmələr üzrə test tapşırıqları təqdim olunacaq?

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə peşə təhsil müəssisələrinin ixtisaslar üzrə təhsil proqramlarına uyğun 40 sual, tədris metodikası və pedaqogika üzrə 10 sual və məntiqə aid 10 sual təqdim edilir.

7. Müsabiqəyə hazırlaşan namizədlər üçün imtahan proqramı varmı?

Müsabiqənin test imtahanı və müsahibə mərhələsi ilə bağlı proqram portala yerləşdirilmişdir.

8. Müsabiqədə keçid balı nə qədərdir?

Dövlət peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustası vəzifələrinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

9. Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

Müsahibə mərhələsi zamanı namizədlərin ixtisas və peşəkar kompetensiyaları, ixtisas üzrə iş təcrübəsi, tədris və təlim bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilir.

11. Hazırda müəllim işləyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmə?

Hazırda müəllim vəzifəsində çalışan şəxslər cari müsabiqədə iştirak edə bilirlər.

12. İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı balın növbəti işə qəbul müsabiqələrində rolu varmı?

Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.

13. Müsabiqə başa çatdıqdan sonra tutulmayan yerlərə işə qəbul necə həyata keçirilir?

Müsabiqə başa çatdıqdan sonra tutulmayan yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

14. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?

Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən işə qəbul olunan müəllimlərin siyahısı Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrinə göndəriləcəkdir. Müsabiqə nəticələri ilə bağlı apellyasiya müraciətləri müsabiqə bitdikdən sonra 5 gün ərzində Peşə təhsili üzrə Dövlət Agentliyində yaradılmış Apellyasiya Komissiyasına edilə bilər.